

Redaksiyadan: Bu məqalə qəzetiimizin 1999-cu il 17 iyul tarixli nömrəsində dərc olunmuşdur. İndiki AXCP-nin sələfi Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 10 illiyinə həsr edilmiş məqalədə adıçəkilən təşkilatın keçidi yola və yaxın tariximizin bir çox vacib səhifələrin qısa nəzər salınmışdır.

Amma yazıda diqqətçəkən və onu qısa ixtisarla dərc edilməsinə qərar verməyimizə səbəb olan məqam bular deyil. Göründüyü kimi, bu gün ölkəmizin siyasi həyatında radikallığı, ictimai sabitliyi pozmağa meyilli və bu kimi digər neqativ xüsusiyətləri ilə tanınan AXCP yarandığı gündən 30 ildən çox vaxt keçməsinə baxmayaraq dəyişməmişdir. Bu qısa tarixdə rəvac verdiyi faciələrdən dərs götürüb islah olmamış bu təşkilat necə doğulmuşsa, elə da qalmışdır.

Lakin problem bu da deyil. Məsələ bundadır ki, belə bir qara imicə malik partiya yenidən hakimiyətə can atır və zaman-zaman bu yolda hətta qanunsuz hərəkətlərdən çəkinmir, sanki ötən əsrin 80-ci illərinin sonu, 90-ci illərinin əvvəlləridir. Daha fikirləşmir ki, nə zaman həmin zamandır, nə xalq həmin xalq, nə də Azərbaycan o Azərbaycan!

Hər bir təşkilatın, o cümlədən siyasi partiyanın öz missiyası olur. O, həmin missiyani yerinə yetirdikdən sonra ya geri çəkilib yerini yenisinə verir, ya da dağlıb tarixə qovuşur. Məqalədən də göründüyü kimi, AXC(P) artıq öz missiyasını yerinə yetirmişdir. Həmin missiyanın Azərbaycana nəyə başa gəldiyini nəzərə alsaq, artıq onun ölkənin siyasi həyatından getmək vaxtı olmasına şübhə yeri qalmır.

dən ötrü sanki göydəndüşmə oldu. Xalqın dəstəyindən, həmcinin məlum vertolyot qəzası zamanı komandasından məhrum olmuş A.Mütəlli-bovu qanunsuz yolla devirmək üçün bundan "əlverişli məqam" tapmaq mümkün deyildi. O üzdən AXC öz təsir mexanizmini işə saldı. Xocalı faciəsinin səbəblərini müzakirə etmək üçün 1992-ci il martın əvvəllərində toplaşan Ali Sovetin sessiyası içəridən "Demblok"un, cəldən işə "xalq" adlı bir dəstə cəbhəçinin mühasirəsinə düşdü. Tələb bir idi - A.Mütəlli-bov istəfa vermeli! Bu hakimiyət oyundan ilk gedidən Ali Sovetin ovaxtkı sədri E.Qafarovə qurban veriləsə də, A.Mütəlli-bov məglubiyətdən yaxa qurtara bilmədi. Hətta həmin günlər ölkəmizin ərazisində yerləşmiş Rusiya qoşunlarının köməyi ilə Əsgəranın erməni silahlı birləşmələrindən azad edilmesi də AXC-ni "istəfa" tələbindən döndərə bilmedi və A.Mütəlli-bov hakimiyəti tərk etməli oldu. Beləliklə, AXC müstəqil Azərbaycanda zorla hakimiyət dəyişməsi, daha kəskin desək, dövlət çevrilişi ənənəsini qoydu.

Bu zorən istefadan sonra hakimiyət de-yure Ali Sovetə sədr seçilmiş Y.Məmmədov gəlsə də, ölkəye de-faktı AXC sahiblik etməyə başladı. Müdafıə və Daxili İşlər nazirliklərinə, həmcinin bir sıra başqa mühüm postlara öz adamlarını təyin etdirən cəbhəçilər hakimiyətə tam yiyələnmək üçün fürsət axtarmağa başladılar.

Onlar xalqın siyasi passivliyini, psixologiyasını və nəhayət, ölkədəki seckİ ənənələrini nəzərə alaraq, hətta həmin ilin iyununa təyin edilmiş prezident seçkisini də qeyri-müeyyən vaxtacan təxirə salmaq təklifini irəli sürdülər. Çünkü vaxt AXC-nin xeyrində işleyirdi.

Amma eks-prezidentin tərəfdarları da boş durmurdular. Onlar necə olursa-olsun, A.Mütəlli-bovu yenidən ölkənin baş kreslosunda oturtmaq isteyirdilər. Hacı Əbdüllün mayın əvvəllerində Ali Sovetin qarşısında təşkil etdiyi piket mart ənənəsini davam etdirək mayın 14-də eks-prezidentin hakimiyətə qayıdışı ilə nəticələndi. Sözsüz ki, AXC bu qayıdışa dözə bilməzdi, xüsusən də A.Mütəlli-bovun parlamentin onu hakimiyətə qaytarılmış 14 may tarixli sessiyasında indi dən belə müxalifətə qarşı qətiyyətli olacağı barədə kəskin çıxışından sonra.

Həmin günlərsə Qarabağ cəbhəsində bağışlanılmaz məglubiyətlərimiz baş verirdi. Ermənilər Şuşanı işgal etmiş, Laçının taleyi işə tükəndə asılı vəziyyətə düşmüştü. Amma bu faciələrin heç biri Bakıda siyasi hakimiyət uğrunda mübarizəni səngidə bilmədi. Neticədə qəzəblənmiş AXC mayın 15-də Ali Sovetə silahlı yürüş edərək A.Mütəlli-bovun bir günlük prezidentliyinə son qoydu. İki dəfə eks-prezidentlik həyatını yaşıyan A.Mütəlli-bov fəaliyyəti boyu arxalandığı Moskvaya üz tutdu.

AXC idarə heyətinin üzvü İ.Qəmbərin Ali Sovetin 1992-ci il mayın 18-də keçirilmiş iclasında parlamente sədr seçilmesi və Konstitusiyaya

göre prezidentin səlahiyyətlərini yerinə yetirməyə başlaması ilə cəbhəçilərin hakimiyət dövrü start götürdü. Həmin il iyunun 7-də AXC sədri Ə.Elcibeyin prezident seçilmesi isə bu təşkilatın hakimiyət yürüşünün finisi oldu.

Bütün hallara baxmayaraq, xalqın onun adını daşıyan AXC-dən gözəltilleri çox idi. Ve etiraf etmək lazımdır ki, ilk aylar bu ümidi doğrulması üçün müyyən işlər de görüldü. Qarabağ cəbhəsindəki müvəqqəti uğurlar, Rusyanın hərbi bazalarının ölkəmizin ərazisindən çıxarılması, təhsil sahəsindəki islahatlar, milli valyutanın dövriyyəyə buraxılması cəbhəçilərin indiyəcən öyündüyü faktlardır.

Amma vaxt keçidkə AXC-nin "hakimiyətə hazırlıqsız gəlməsi"nin nəticələri özünü göstərirdi. ABŞ Konqresinin "Azadlığı dəstekləmə aktı"na indiyəcən ləğv olunmamış düzüliş ilə nəticələnən ugursuz xariçi siyaset, Kəlbəcərin işğalı daxil Qarabağ döyüslərindəki məglubiyət, siyasi mənsubiyət prinsipini ilə aparılan kadr dəyişiklikləri, iqtisadi tənəzzül, inflyasiya və nəhayət, ölkədəki qeyri-sabit ictimai-siyasi vəziyyət bu hakimiyətin uzun müddət duraşınca etiraf etdi.

Ela də oldu. "Biz hakimiyətə silahlı gəlmişik, bizi silahlı da devirə bilərlər" demiş AXC sədrinin proqnozu özünü doğrultdu. 1993-cü ilin iyundan Gəncədə S.Hüseynovun başçılığı ilə baş qaldıran qiyam birillik AXC iqtidarına son qoydu. İndi o vaxt hakimiyətde olmuşların çoxu iddia edir ki, həmin qiyami yatırmaq olardı.

Hətta özlərinə beraət qazandırmaq üçün məglubiyətlərinin səbəbini və günahı bir-birlerinin üzərinə atanlar da tapılır. Ancaq onlar yaddan çıxırlar ki, AXC-nin hakimiyətdən getməsinə səbəb azsaylı silahlı dəstənin qaldırıldığı qiyam yox, təmsil etdikləri iqtidarın fealiyyəti nəticəsində xalqın dəstəyindən məhrum olmaları idi. Bu amilin AXC-dən əvvəlki hakimiyətlərin devrilməsində də əsas səbəb olduğunu gərək cəbhəçilər unutmayıyadılar.

Raqif MƏMMƏDLİ,
"Azərbaycan"



1991-ci ilin Blagojevensk sazişi imzalanmadıqca, yanılır. Çünkü bu gün hamiya aydınır ki, qarşısına sovet imperiyasının dağlıq məqsədini qoynalar tamam başqaları id. Və onlar tarixi zəruriyyətin yaratdığı fürsətən bacarıqla istifadə etdilər.

Bələliklə, texminən xalqımız XX əsrdə ikinci dəfə neçə-neçə nəsilin üreyində gəzdirdiyi müstəqilliye qovuşdu. Bu müstəqilliyi öz mübarizəsinin nəticəsi kimi xalqa təqdim etmək istəyen AXC isə qarşısına başqa məqsəd qoydu. Bununla da hakimiyətə gəlməkdən ibaret olan məqsədine çatmaq üçün mübarizəsinin üçüncü mərhələsinə başlıdır.

1991-ci ilin sonlarından 1992-ci ilin martınadək olan zamanı əhatə edən bu dövri cəbhəçilərin hakimiyətə yiyeleñməsi üçün şəraitin və imkanın münbətiyinə görə əvvəlki üç ilən fərqlənirdi. Əvvəla, Qarabağ problemi hələ də hələ edilməmiş qalırdı və AXC xalqda belə bir fikir formalaşdırmağa nail olmuşdu ki, münaqışını ancaq onlar yoluna qoya bilərlər. İkincisi, dövlətin baş kreslo-sunda qətiyyətsiz, iradəsiz, bütün hallarda Moskvanın təsirindən çıxa bilməyən və bu səbəbdən xalqın gözündə düşmüş A.Mütəlli-bov oturmışdır. Sonrası da, ölkənin ali qanunverici orqanında əsasən AXC üzvlərindən ibarət "Demblok" formalasmışdır ki, o da cəbhəçilərin hakimiyətənən mübarizəsində mühüm vəsiyyəti oynamışdır.

Hadisələrin sonrakı gedisi sübut etdi ki, sən demə, AXC sadaladığımızı bu üç amilin hamısından ancaq öz məqsədlərinin xeyrine istifadə etmək qabiliyyətində imiş. Belə deyirik ona görə ki, AXC həmin illər reallıqları inkar yoluñ tutduğundan hakimiyətənən konkret zaman üçün düzgün hesab edilə bilən bütün addımlarını boykot taktikini seçmişdir. Məsələn, o dövrdə Şuşada, Hadrutda, Xanlıarda ermənilərin yaşadıqları kəndlərin boşaldımasına cəbhəçilərin qəribə reaksiya vermələri heç kəsin xatirindən çıxmışdır. Yaxud mərhəmət təcrübəli general Valeh Bərşadlıının yenice yaradılmış Müdafiə Nazirliyinə rəhbər təyin edilməsinə

Elə bu dövrdən de AXC-də radiikal meyilleri güclənməyə başladı. Reallıqlarla hesablaşmamaq, tarixi prosesləri qabaqlamaq cəhdəri çox hallarda bu təşkilati faciələrlə müşayiət edilən sonluqlara getirib çıxardı. Biz 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbkər kimi Moskvanı nə qədər günahkar saysaq da, AXC-ni bu faciənin məsuliyətindən kənarlaşdırma bilmerik. Heç olmasa ona görə ki, yaralı vəhşi heyvan kimi ölməkdə olan imperiyanın dəha təhlükəli olduğunu AXC rəhbərləri bilməli idi. Kim fikirləşir ki, Almatı, Tbilisi, Bakı, Vilnüs faciələri olmasaydı, SSRİ adlı dövlətin mövcudluğuna son qoynan

Elə bu dövrdən de AXC-də radiikal meyilleri güclənməyə başladı. Reallıqlarla hesablaşmamaq, tarixi prosesləri qabaqlamaq cəhdəri çox hallarda bu təşkilati faciələrlə müşayiət edilən sonluqlara getirib çıxardı. Biz 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbkər kimi Moskvanı nə qədər günahkar saysaq da, AXC-ni bu faciənin məsuliyətindən kənarlaşdırma bilmerik. Heç olmasa ona görə ki, yaralı vəhşi heyvan kimi ölməkdə olan imperiyanın dəha təhlükəli olduğunu AXC rəhbərləri bilməli idi. Kim fikirləşir ki, Almatı, Tbilisi, Bakı, Vilnüs faciələri olmasaydı, SSRİ adlı dövlətin mövcudluğuna son qoynan

Xalqın cəbhəsindən Xalq Cəbhəsinəcən...

Azərbaycan Xalq Cəbhəsinin milli azadlıq hərəkatındaki rolü nə qədər danılmazdır, onun M.Qorbaçov yenidənqurmasının "övlad"ı olması da bir o qədər inkar edilməzdirdi. 80-ci illərin sonlarında ovaxtkı ölkə başçısının "demokratiya və aşkarlıq" şəhərləri ilə bəzədilmiş siyasetinin dəstekçisi kimi ilk dəfə Baltıkəni respublikalarda yaranmış xalq cəbhələri az sonra digər bölgələrə, o cümlədən Azərbaycana də ayaq açdı. Əvvəl ictimai təşkilat kimi yaranmış çoxsaylı cəbhələrin siyasətənəsi, yəni yuxarıda qeyd etdiyimiz şəhərlərin müdafiəçilərindən milli azadlıq hərəkatlarının daşıyıcılarına çevrilməsi prosesi isə 90-ci illərin əvvəllərinə - SSRİ adlı dövlətin dağılması ərefəsinə təsadüf edir.

Sözümüzdən elə çıxmasın ki, xalq cəbhələri ölkədə baş verən tarixi hadisələrin arxasında gedirdi. Belə nəticə çıxarmaq insafsızlıq olardı. Amma bu təşkilatların həmin hadisələrdə həlledici rol oynamasını iddia etmək de həqiqətləri danmağa bərabər tutula bilər. Sadəcə, xalq cəbhələri və eyni məqsədli digər ictimai-siyasi təşkilatlar kommunizm ideyaları üzərində qurulmuş nəhəng imperiyanın dağılmasına xidmət edən tarixi proseslərin icrasında, sözün yaxşı mənasında, alet olmuşdur.

Azərbaycanda Xalq Cəbhəsinin yaranma tarixi isə indiyəcən ölkəmizin başının üstünü kəsdi. Dağılıq Qarabağ probleminin əmələ getirilmə zamanı ilə üst-üstə düşdüründən bu təşkilatın siyasətənəsi üçün elə bir uzun müddət lazımlı. AXC meydana Qarabağ dəlgələri üstündən gəldiyindən, əslində o, demək olar, siyasi təşkilat kimi "dəgulmuşdur". Bu da səbəbsiz deyildi. Çünkü xalqın cəbhəsi olmaq missiyasını üzərinə götürmək istəyen təşkilatın ancaq xalqı ən çox rahatsız edən və düşündürən problemlərin həllinə girişmək iddiasında olduğunu bəyan etməli idi. Başqa sözə desək, o zaman xalqı ancaq Qarabağ problemi ətrafinda birləşdirmək mümkün idi.

Azərbaycanda Xalq Cəbhəsinin yaranma tarixi isə indiyəcən ölkəmizin başının üstünü kəsdi. Dağılıq Qarabağ probleminin əmələ getirilmə zamanı ilə üst-üstə düşdüründən bu təşkilatın siyasətənəsi üçün elə bir uzun müddət lazımlı. AXC meydana Qarabağ dəlgələri üstündən gəldiyindən, əslində o, demək olar, siyasi təşkilat kimi "dəgulmuşdur". Bu da səbəbsiz deyildi. Çünkü xalqın cəbhəsi olmaq missiyasını üzərinə götürmək istəyen təşkilatın ancaq xalqı ən çox rahatsız edən və düşündürən problemlərin həllinə girişmək iddiasında olduğunu bəyan etməli idi. Başqa sözə desək, o zaman xalqı ancaq Qarabağ problemi ətrafinda birləşdirmək mümkün idi.

Bu amili gücləndirən səbəblərən biri, bəlkə də birincisi ovaxtkı ölkə və respublika rəhbərlərinin adıçəkilən problemi həll etmək arzusunda və iqtidarından olmamaları idi. Qarabağ probleminin müəllifi M.Qorbaçovun üzde tarazlıq, əslində isə ermənipərest siyaseti, onun bu münaqişənin əvvəllərində respublikaya rəhbər təyin etdi. Ə.Vəzirovun Moskvanın anti-Azərbaycan mövqeyini müdafiə etməkdən uzağa gedə biləməməsi təmsil etdikləri hakimiyətənən xalqın dağılması ilə nəticələndi. Bu boş qalmış xalq dəstəyinə isə qısa müddətdə AXC sahibi.

Bu amili gücləndirən səbəblərən biri, bəlkə də birincisi ovaxtkı ölkə və respublika rəhbərlərinin adıçəkilən problemi həll etmək arzusunda və iqtidarından olmamaları idi. Qarabağ probleminin müəllifi M.Qorbaçovun üzde tarazlıq, əslində isə ermənipərest siyaseti, onun bu münaqişənin əvvəllərində respublikaya rəhbər təyin etdi. Ə.Vəzirovun Moskvanın anti-Azərbaycan mövqeyini müdafiə etməkdən uzağa gedə biləməməsi təmsil etdikləri hakimiyətənən xalqın dağılması ilə nəticələndi. Bu boş qalmış xalq dəstəyinə isə qısa müddətdə AXC sahibi.

Bu amili gücləndirən səbəblərən biri, bəlkə də birincisi ovaxtkı ölkə və respublika rəhbərlərinin adıçəkilən problemi həll etmək arzusunda və iqtidarından olmamaları idi. Qarabağ probleminin müəllifi M.Qorbaçovun üzde tarazlıq, əslində isə ermənipərest siyaseti, onun bu münaqişənin əvvəllərində respublikaya rəhbər təyin etdi. Ə.Vəzirovun Moskvanın anti-Azərbaycan mövqeyini müdafiə etməkdən uzağa gedə biləməməsi təmsil etdikləri hakimiyətənən xalqın dağılması ilə nəticələndi. Bu boş qalmış xalq dəstəyinə isə qısa müddətdə AXC sahibi.

Bu amili gücləndirən səbəblərən biri, bəlkə də birincisi ovaxtkı ölkə və respublika rəhbərlərinin adıçəkilən problemi həll etmək arzusunda və iqtidarından olmamaları idi. Qarabağ probleminin müəllifi M.Qorbaçovun üzde tarazlıq, əslində isə ermənipərest siyaseti, onun bu münaqişənin əvvəllərində respublikaya rəhbər təyin etdi. Ə.Vəzirovun Moskvanın anti-Azərbaycan mövqeyini müdafiə etməkdən uzağa gedə biləməməsi təmsil etdikləri hakimiyətənən xalqın dağılması ilə nə